

ƏLYAZMA İSİĞINDA

Əziz peyğəmbərimizdən (s.ə.s.) belə bir hədis buyurulub: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”. Haqqında geniş şəkildə bəhs edəcəyimiz dəyərli əlyazmaşunas alim Məmməd Adilov bu xüsusiyyətləri özündə layiqincə cəmləşdirən əsl elm fədaisidir.



Tanınmış paleoqraf alim Məmməd Adilov 18 noyabr 1953-cü ildə görkəmli dilçi alım, professor Musa Adilovun ailəsində dünyaya göz açmışdır. Bu cür ziyalı ailədə doğulması və gəndən gələn istedadı onun elm yolunda iri və əmin addımlarla irəliləməsinə rəvac vermişdir. Bütün ömrünü elmə, onun inkişafına həsr edən bu əvəzsiz və yeri doldurulmayıcaq alim 1961-ci ildə doğuldugu Şəki şəhərində məktəbə başlamışdır. 10 sayılı orta məktəbi əla qiyamətlərlə bitirdikdən sonra - 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisasına daxil olan Məmməd Adilovu uğur və müvəffəqiyyət burada da kölgə kimi izlədi. 1976-ci ildə universiteti yüksək göstəricilərlə başa vurub şərqsünas, filoloq-tərcüməçi, ərəb və Azərbaycan dilləri müəllimi üzrə ixtisaslara yiyələnərək doğulub boy-a-başa çatlığı Şəkiyə qayıtmış, burada dil-ədəbiyyat müəllimi kimi pedagoji fəaliyyətə başlamışdır. Daha sonra Məmməd Adilov fəaliyyətini 1977-79-cu illərdə Azərbaycan Radiosu və "Bakı" qəzetində müxbir (Respublika Radiosunda və "Bakı" qəzetində işlədiyi müddətdə 7 verilişin və 20 məqalənin müəllifi olmuşdur) kimi davam etdirmişdir. 1979-82-ci illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Xarici Dillər Universiteti) nəzdindəki ikillik kursda ərəb dili, həmin institutun hazırlıq kursunda isə ədəbiyyat və Azərbaycan dili müəllimi işləmişdir. 1982-84-cü illərdə Krasnovodsk şəhərində Sovet ordusu sıralarının "Komanda" heyətində tərcüməçi-zabit olaraq qulluq etmiş, hərbi xidmətdən isə "ehtiyatda olan baş leytenant" kimi tərxis olunmuşdur. 1984-cü ilin iyun ayından sentyabrına qədər Azərbaycan SSR EA Mərkəzi Elmi Kitabxanasının elmi bibliografiya şöbəsində baş redaktor kimi çalışmış, həmin ilin 17 sentyabrından isə Respublika Əlyazmalar Fonduunun (indiki Əlyazmalar Institutu) "Azərbaycan yazılı abidələri" şöbəsində baş laborant olaraq işə başlamış və ömrünün son günlərinə qədər bütün həyatını bu elm məbədinə bağlamışdır. Əlyazmalar İnstitutuna gəldiyi ilk gündən elm nərdivanlarında uğur və inamlı addımlayaraq baş laborantlıqdan direktor vəzifəsinə qədər yüksəlmüşdür. Gecəsi-gündüzü olmayan, bütün gücü ilə çalışan Məmməd müəllim mənalı ömrünün nə az, nə çox, düz 27 ilini Əlyazmalar İnstitutunun tərəqqisinə və onun elmi potensialının yüksəldilməsinə həsr etmiş, öhdəsinə düşən hər bir işi məsuliyət və qədirbilənliliklə icra etmişdir. Məmmədağa Sultanov və Cahangir Qəhrəmanov kimi böyük alımlardan sonra bu müqəddəs elm ocağına rəhbərlik etmək, onun məsuliyyətini daşımaq, əlbəttə, çə-

tin və bir o qədər də şərəfli idi. Şübhəsiz ki, Məmməd Adilov bu məsuliyyəti tam dərk etmiş və müəllimi - əməkdar elm xadimi, professor C.Qəhrəmanovun qoyduğu ənənələri uğurla qoruyub saxlamışdır.

Onun instituta rəhbərlik etməyə başladığı illər SSRİ-nin dağılmasından bir neçə il sonra təsadüf etdiyi üçün mövcud vəziyyətin səbəb olduğu böhran və çətinlik Əlyazmalar İnstitutundan da yan keçmədi. Belə bir çətin dənəmdə bütün gözlər Məmməd müəllimin üzərində cəmləşmişdi. Amma o iti ağılı, uzaqgörənliyi və elmi təşkilatçılıq bacarığı ilə keçid dövrünü çox gözəl və səriştəli şəkildə idarə etməyi bacardı. Əlyazmalar İnstitutunun "Institut" statusu almazı mərhum əlyazmaşunas alim C.Qəhrəmanovun adı ilə bağlırsa, intibah və yüksəlişi artıq Məmməd Adilovun xidmətidir. Məmməd müəllim rəhbər vəzifəyə seçilməzdən əvvəl - hələ elmi işçi işlədiyi zamanlarda belə fasıləsiz şəkildə əlyazmalar üzərində araştırma və tədqiqatlarını davam etdirmişdir. Belə ki, fondda saxlanılan türkdilli əlyazmaların siyahısını hazırlanmış, türkdilli əlyazmalar üçün 1500-dən çox kartočka yazılmış, türkdilli əlyazmalardan 5 lüğətin təsvirini vermişdir. Məmməd Adilovun əlyazmalara olan bağlılığını və sevgisini onu tanıyan hər kəs əminliklə deyə bilər. Fikrimizi professor Vaqif Arzumanlıdan gətirdiyimiz sitatla təsdiqləmək istərdik. Belə ki, Vaqif müəllim yazır: "O, Əlyazmalar İnstitutunu öz canından artıq istəyirdi. Bəzən mən gəlib ondan müəyyən əlyazma barədə fikir soruşanda, bu və ya başqa əlyazmanı otağında isteyəndə, o, əlyazmanı elə sığallayırdı, ona elə baxırdı ki, elə bil o əlyazma qədər onun üçün bu dünyada əziz heç nə yox idi". Görəsən, həyatda neçə nəfər insan tapılar ki, zəlzələ zamanı - hamının təşvişə düşüb canını qurtarmaga çalışdığını anda yazı makinasını da özü ilə götürsün?! Bəli, Məmməd müəllim həqiqətən kitablarla, işinə, bir sözlə, elmə bu qədər qırılmaz tellərlə bağlanmışdır. Mövzunun davamı olaraq yerinə düşən daha bir faktı qeyd etmək istərdik: həyat yoldaşı Dilərə xanım Məmməd müəllimlə bağlı xatirələrindən danışarkən deyir: "Evdə işlə bağlı səhəbat etməzdə, amma ədəbiyyatşunas şair və yazıçı, repressiya qurbanı Əliabbas Müzənnibin "üzərində" işləyərkən qələmi kənara qoyub onun ağır ölüm yolundan, gözünü necə itirməyindən danışdı. Danışdıqca da, gözləri dolurdu. Həmçinin əlavə etdi ki, belə bir adamı üzə çıxarmaq, unudulmağa qoymamaq özü savabdır". Məmməd müəllimin göz yaşları həm Müzənnibin faciəli taleyindən, həm də özünün həssaslıq və qədir bilənliliyindən xəbər verirdi.

"Biz dönyanın ən gözəl, ən şirin və ən sehrli dilində danışırıq" deyən, rus və ərəb dillərinin müükəmməl bilicisi Məmməd Adilov Əlyazmalar İnstitutunda işlədiyi vaxtlarda paralel olaraq 1994-2000-ci illərdə Lənkəran Dövlət Universitetində, 1995-98-ci illərdə Bakı İslam Universitetinin Sumqayıt filialında və özəl universitetlərində ərəb dili və ədəbiyyatından, həmçinin ilahiyyat fənnində dərs deymişdir.

Ensiklopedik biliyə sahib Məmməd müəllim bir tərəfdən pedagoji fəaliyyətlə məşğul olur, bir tərəfdən əlyazmalar üzərində geniş və sistemli araşdırma aparır, təsvirlər verir, bir tərəfdən isə namizədlik, ardınca isə doktorluq mövzusunu əhatəsində bilik və tədqiqatlarını genişləndirirdi. Bunun məntiqi nəticəsi olaraq, o, 1986-ci ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə isə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.

Məmməd Adilov bir çox ilklərə imza atmışdır. Onlardan biri də illərini həsr etdiyi, böyük zəhmətlə ərsəyə gətirdiyi doktorluq işidir. Azərbaycan paleoqrafiyasının nəzəri və təcrübə məsələlərinin işləniləb hazırlanması, onun dilçilik elmi üçün ayrıca bir fənn kimi təqdim edilməsi sözügedən doktorluq işinin elm sahəsinə qazandırığı yenilikdir. Elə bu məqamda tarix elmləri doktoru Tahirə Həsənzadənin bu fundamental tədqiqat işi ilə bağlı qeydləri yerinə

düşər: "Məmməd Musa oğlu Adilov da bu yaxınlarda 95 illiyini qeyd etdiyimiz əməkdar elm xadimi, fil.e.d., professor C.Qəhrəmanovun yetirmələrindən dir. "Azərbaycan paleoqrafiyası və yazı tarixi" mövzusu ərəbşünas əlyazmaçı alim Məmməd müəllimin tədqiqat obyekti olmuşdur və o, Azərbaycanda paleoqrafiya üzrə ilk elmlər doktoru idi. Ərəbdilli əlyazmaları tədqiq edib araşdırın alim çox maraqlı faktlar aşkar etmişdir. Bir fakta diqqət yetirsək, Məmməd müəllimin qaynaqlar üzərində necə dəqiqliklə işlədiyinin şahidi olarıq. O yazır: "Hələ VIII əsrde İbn Qüteybə yazırkı ki, Əbul Yəzqan da Cuveyriyə əsaslanaraq demişdir: "Mədinədə məvalilərən (hami dost deməkdir - T.H.) elə bir şair yoxdur ki, o, əslən Azərbaycandan olmasın".

Məmməd müəllim vaxta dəyər verən, onu sərvət sayan alımlardan idi. İnstitutda olduğu saatlarda masasının üstünə qalaq-qalaq yiğilmiş qəzətləri oxuyar, hər hansı əlyazma ilə məşğul olar, institutun problemləri ilə maraqlanar, redaktoru olacağı kitablari sözün əsl mənasında əvvəldən axira qədər cümləcümələ oxuyaraq redaktə edərdi. Hər zaman yenilik sorağında olan zəhmətkeş alim açılmamış mətləbləri açmağı, tapdanmamış cıgırla getməyi çox sevərdi. İmzası olduğu işlərdə mütləq yeni söz və fikirləri olardı. Məhz bu səbəbdəndir ki, elmi əhəmiyyətli tədbirlərin təşkilində onun iştirakı vacib sayılmış və ən mötəbər simpoziumlarda ölkəmizi layiqincə təmsil etmişdir. Bu baxımdan Məmməd müəllimin iştirak etdiyi İSESKO-nun "İslam Əlyazma Mərkəzinin qorunması" mövzusunda Mərakeşin paytaxtı Rabat şəhərində (8-10 iyun 1993), yenə İSESKO-nun "Müasir texnologiya əlyazmaların xidmətində" mövzusunda Qahirədəki (28-31 may 1996) simpoziumları qeyd etmək yerinə düşər.

Elmimizi Azərbaycanın hüdudlarından kənardan tanıdan, xarici konfranslarda əlyazmalarımızı qədir-bilənliliklə təmsil edən Məmməd Adilov 20-dən artıq ölkədə elmi ezamiyyətlərde olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü olmuş, 1999-cu ildə "Kitabi-Dədə Qorqud"un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyasının üzvü olmuşdur. Məmməd Adilovun insanlığı və sadəliyi ən az alımlıyi qədər yüksək idi, bəlkə də ondan da artdıq id. "Onun təvazökarlıq və nəcib insanı keyfiyyətlərindən yazılısa, bir kitab olar" desək, yanılmarıq. Əvvəla, diqqəti Məmməd Adilovun direktor vəzifəsini icra etdiyi illərdə hələ də müavin olduğu otaqdə oturmasına çəkmək istərdik. Hətta bu məqam "Şəki bələdiyyəsi" qəzetiñin baş redaktoru, Şəki bələdiyyəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdürü Murad Nəbibəyovun marağına səbəb olmuş və bunun səbəbini soruşmuşdur. O isə cavabında təvazökarlıqla belə demişdir:

(Davamı var)



**JALƏ RÜSTƏMOVA,
(AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutu,
elmi işçi).**